

2025- ci il üzrə mühasibat balansının izahatı

«Ateşgah Həyat» Sığorta Şirkəti ASC 2025-ci il maliyyə ili üçün tərtib edilən hesabatlarla əlaqədar aşağıdakı zəruri izahatları təqdim edir.

Hesabat dövründə nizamnamə fondu 6.500.000,00 (altı milyon beş yüz min) manat təşkil edir və nizamnamə fondunun formalaşması aşağıdakı kimidir:

(manat)				
Sıra sayı	Təsisçilər	Elan olunmuş nizamnamə kapitalının faizi	Elan olunmuş nizamnamə kapitalının məbləği	Ödənilmiş nizamnamə kapitalının məbləği
1	2	3	4	5
1	ISR Finance MMC	100%	6.500.000,00	6.500.000,00
	Cəmi	100%	6.500.000,00	6 500 000,00

31.12.2025-ci il tarixinə şirkətdə 117 nəfər əməkdaş çalışır.

Sığorta şirkətinin balansı- Forma №1S "Sığortaçının (təkrarsığortaçının) və hüquqi şəxs sığorta brokerinin mühasibat balansı üzrə:

Balansın aktiv hissəsi:

I. «Uzunmüddətli aktivlər» bölməsi:

- kodA1** «Torpaq, tikili və avadanlıqlarlar» üzrə əks olunmuş **1 494.659,35** manat vəsait Bina və tikililər kateqoriyası üzrə **741.472,62** manat , yüksək texnologiyalar məhsulu olan hesablama exnikası kateqoriyası üzrə **386.160,62** manat , Nəqliyyat vasitələri kateqotiyası üzrə **273.309,93** manat və sair Əsas vəsaitlər kateqoriyası üzrə **93.716,18** manat olmaqla 4. kateqoriyanın cəmindən ibarətdir;
- kodA2** «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» üzrə əks olunmuş **0** manatdır.
- kodA4** «Qeyri-maddi aktivlərin siyahısı» üzrə əks olunmuş **229.613,19** manat Lisenziya, Proqram təminatı və Sair QMA olmaqla 3 kateqoriyanın cəmindən ibarətdir;
- kodA5** «Təxirə salınmış vergi aktivləri» üzrə **20.816,64** manat maliyyə uçuotu ilə vergi uçuotu arasında yaranmış mənfəət vergisi üzrə fərq məbləğindən ibarətdir.
- kodA8** «Uzunmüddətli maliyyə aktivləri» bölümündə **19.153.728,30** manat **dövlət qiymətli kağızlarının məbləği əks olunmuşdur.**
- kodA10** «sair maliyyə aktivləri» üzrə **100.000,00** manat 17.04.2014 tarixli 19 sayılı çıxarışa əsasən İSB-də olan təminat depozitidir.
- kodA13** «sair aktivlər» bölməsi üzrə **məbləğ 0-dır.**

II. «Qısamüddətli aktivlər» bölməsi:

- kodC1** **də 92.496,02 manat ehtiyatların məbləği verilib. kodC3, kodC6** Debitor borclarında «Birbaşa sığorta üzrə» və «Təkrarsığorta üzrə» təsnifat Forma 14 verilib.
- kodC8** «büdcə üzrə» əks olunmuş **məbləğ 0-dır.**
- kodC12** «Sair debitorlarla hesablaşmalar» üzrə əks olunmuş **47.782,79** manat vəsait broker haqqı, agent komissiyası və qaytarılan sığorta haqqlarından ibarətdir;

4. **kodC13** «Pul vəsaitləri və onların ekvivalentləri» üzrə əks olunmuş **105.423.170,55** manat vəsait kassa, bank, depozit hesabları və yolda olan pullardan ibarətdir;
5. **kodC19** «Qısamüddətli maliyyə aktivləri» üzrə əks olunmuş **17.499.289,18** manat məbləğin **9.949.829,05** dövlət qiymətli kağızlarının məbləğindən və **7.549.460,13** manat qeyri-dövlət qiymətli kağızlarının məbləğindən ibarətdir;
6. **kodC23** «Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı» üzrə əks olunmuş **466.004,30** manat məbləğində vəsait sığorta üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyatlarda təkrarsığortaçıların payı məbləğlərindən ibarətdir;
7. **kodC26** «Sair qısamüddətli aktivlər» üzrə **300.190,93** manat məbləğin **3.401,72** manatı təhtəl hesab şəxslərə verilən vəsait və **296.789,21** manatı isə verilmiş avanslardan ibarətdir;
8. **kodC30** «Sair aktivlər» üzrə əks olunmuş **739.767,13** manat məbləğ şirkət üçün sifariş edilmiş reklam məhsullarından, dəftərxana ləvazimatlarından, şirkət üçün lazım olan blanklardan və sair təsərrüfat vəsaitlərindən ibarətdir.

Balansın passiv hissəsi:

«Kapital» bölməsi üzrə :

Kod F5 yenidən qiymətləndirmə üzrə ehtiyat bölümündə əks olunmuş **394.375,00** manat vəsait şirkətin balansında olan ofis binalarının İFRS standartlarına uyğun olaraq qiymətləndirilməsidir;

II «Sığorta ehtiyatları» bölməsi:

1. **kodH2** Sığorta ehtiyatları bölməsi üzrə əks olunmuş **123.365.546,67** manat məbləğində vəsait sığorta üzrə qüvvədə olan normativ aktların tələblərinə uyğun olaraq yaradılmış ehtiyat məbləğlərindən ibarətdir;
2. **kodH18** «Təkrarsığorta əməliyyatları üzrə öhdəlikləri» bölməsində əks etdirilmiş **586.627,27** manat məbləğində vəsait Təkrarsığortaçılara hesablanmış təkrarsığorta mükafatlarından ibarətdir;
3. **kodJ2d** qısamüddətli qiymətləndirilmiş öhdəlik bölümündə **104.650,79** manat əks olunmuşdur.
4. **kodJ6, kodJ7, kodJ8, kodJ10** «Kreditör borcları» üzrə əks olunmuş **4.101.652,84** manat məbləğin **44.095,25** manatı sosial sığorta və təminat üzrə, **553.760,17** manatın **212.984,69** manatı İcbari sığorta Bürosuna ödənilməli 5% təqvim haqqlarından və **340.775,48** manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməli olan 8% haqlardan, **3.277.833,10** manatı sığorta məhsulları üzrə kreditör borclardan və büdcəyə ödənişdən ibarətdir;
5. **KodJ12** « Gələcək hesabat dövrünün gəlirləri» üzrə əks etdirilmiş **1.038.818,41** manat hissəsi İpoteka kreditləri üzrə borcalanların həyat sığortası növü üzrə sonuncu il üçün ödənilmiş sığorta haqqıdır.
6. **KodJ15** «Sair öhdəliklər» üzrə əks etdirilmiş **177.175,99** manat cari ildə hesablamaya verilmiş sığorta ödənişlərindən və digər məbləğlərdən ibarətdir.

Qeyd: Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi:

Bu məbləğ, yəni **556.000,00** manat Xalq Bank ASC-dən götürülmüş kredit xətti üzrə girov məbləğindən ibarətdir.

Rəhbər

Baş mühasib

